

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

31 dekabr 2017-ci il tarixinə
Maliyyə Hesabatları

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

MÜNDƏRİCAT

	Səhifə
MÜSTƏQİL AUDİTORUN RƏYİ	3
31 DEKABR 2017-Cİ İL TARİXİNƏ MALİYYƏ HESABATLARI:	
MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT	4
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABATI	5
XALİS AKTİVLƏRDƏ (KAPİTALDA) DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT	6
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABATI	7-8
ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTLƏRİ VƏ İZAHLI QEYDLƏR	9-17

<p>THE CHAMBER OF AUDITORS OF AZERBAIJAN REPUBLIC Independent auditor Garayev Vusal Mammadrasul</p>		<p>AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI Sərbəst auditor Qarayev Vüsal Məmmədrəsul oğlu</p>
<p>VÖEN № 2004119802 ; İcazə № SA/363 ; 10.05.2017-ci il ; mail : vusalqarayev005@mail.ru, AZ1026, Xətai rayonu , M.Hadi 66B, mob.: +994 50 611 98 33, +994 77 611 98 33</p>		

MÜSTƏQİL AUDİTOR RƏYİ № 002

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”nin Rəhbərliyinə:

Maliyyə Hesabatlarına dair Rəy

Biz, “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”nin (Agentlik) 31 dekabr 2017-ci il tarixinə əlavə edilən maliyyə vəziyyəti haqqında hesabat və həmin tarixdə tamamlanan il üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatlardan və əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə Hesabatlarının Hazırlanması

Hazırkı maliyyə hesabatları Bütçə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartları əsas götürülürək Agentlik tərəfindən hazırlanmışdır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurların auditorların mühafizəsindən, eləcə də firıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisəsinin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud mühəsibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühəsibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən kifayət qədər və uyğun auditor sübutu əldə etmişik.

Bizim rəyimizə görə, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Agentliyin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə onun maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Bütçə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Sərbəst auditor

Qarayev Vüsal Məmmədrəsul oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri

06 Aprel 2018-ci il

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

31 DEKABR 2017-Cİ İL TARİXDƏ BİTƏN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

	Qeydlər	2017	2016
Gəlirlər			
Qeyri-birja əməliyyatlarından gəlir	4	803.913,00	813.839,00
Birja əməliyyatlarından gəlir	4	92.215,00	65.053,00
Sair əməliyyat gəlirləri		0,00	0,00
Cəmi gəlirlər		896.128,00	878.892,00
Xərclər			
Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları	5	675.504,00	683.897,00
Maliyyə yardımları və sair transfer ödənişləri		0,00	0,00
Sərf edilmiş materialların dəyəri	5	31.528,00	31.207,00
Amortizasiya xərcləri	5	77.484,00	80.225,00
Sair əməliyyat xərcləri	5	149.583,00	94.754,00
Maliyyə xərcləri		0,00	0,00
Cəmi xərclər		934.099,00	890.082,00
Ümumi mənfəət (zərər)		(37971,00)	(11.190,00)
Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itgilər (qazanc)		0,00	0,00
Kapital ehtiyatları		(38.031,00)	12.399,00
Xalis mənfəət		61,00	1.209,00
Agentliyin rəhbərliyi tərəfindən təsdiqlənmişdir.			

Rəhbər - Kamran İmanov

Şöbə müdiri - Gülarə Mustafayeva

06 aprel 2018-ci il

06 aprel 2018-ci il

9-17-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Maliyyə Hesabat haqqında Müstəqil Auditor Rəyi 3-cü səhifədə.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2017-ci il TARİXİNƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

	Qeydlər	<u>31 dekabr 2017</u>	<u>31 dekabr 2016</u>
AKTİVLƏR			
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	9	190.663,00	154.222,00
Qısamüddətli debitor borcları	10	1.078.141,00	78.626,00
Ehtiyatlar	8	3.033,00	3.033,00
Sair qısamüddətli maliyyə aktivləri		0,00	0,00
Sair qısamüddətli aktivlər		135,00	135,00
Cəmi qısamüddətli aktivlər		1.271.973,00	236.016,00
Uzunmüddətli aktivlər			
Sair uzunmüddətli maliyyə aktivləri		0,00	0,00
Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər	6	295.915,00	362.021,00
Qeyri-maddi aktivlər	7	226.518,00	199.793,00
Sair uzunmüddətli qeyri-maliyyə aktivləri	6	20.956,00	19.607,00
Cəmi uzunmüddətli aktivlər		543.389,00	581.420,00
CƏMİ AKTİVLƏR		1.815.362,00	817.437,00
ÖHDƏLİKLƏR			
Qısamüddətli öhdəliklər			
Qısamüddətli kreditör borcları	12	268.940,00	233.051,00
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		0,00	0,00
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00
Sair qısamüddətli öhdəliklər	13	268.940,00	232.983,00
Cəmi qısamüddətli öhdəliklər		537.880,00	466.034,00
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli kreditör borcları		0,00	0,00
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		0,00	0,00
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00
Cəmi uzunmüddətli öhdəliklər		0,00	0,00
Cəmi öhdəliklər		537.880,00	466.034,00
Xalis Aktiv (Kapital)			
Ödənilmiş nizamnamə (nominal) kapitalı	11	1.000.000,00	0,00
Geri alınmış kapital (səhmlər)		0,00	0,00
Kapital ehtiyatları		546.422,00	584.453,00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		(268.940,00)	(233.051,00)
Cəmi xalis aktivlər (kapital)		1.277.482,00	351.403,00
Cəmi xalis aktivlər (kapital) və öhdəliklər		1.815.362,00	817.437,00

Agentliyin rəhbərliyi tərəfindən təsdiqlənmişdir.

Rəhbər - Kamran İmanov

Şöbə müdiri - Gülarə Mustafayeva

06 aprel 2018-ci il

06 aprel 2018-ci il

9-17-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Maliyyə Hesabat haqqında Müstəqil Auditor Rəyi 3-cü səhifədə.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

XALIS AKTIVLƏRDƏ (KAPITALDA) DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 DEKABR 2017-ci il TARİXDƏ BİTƏN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

01 yanvar 2016-cı il tarixinə qalıq

Nizamnamə kapitalı	0,00
Kapital ehtiyatları	596.852,00
Bölüşdürülməmiş mənfəət/(ödənilməmiş zərər)	(234.259,00)
CƏMİ	362.591,00

2016-cı il ərzində dəyişiklik

Nizamnamə kapitalı	0,00
Kapital ehtiyatları	(12.399,00)
Mənfəət/(zərər)	1.209,00
CƏMİ	(11.190,00)

01 yanvar 2017-ci il tarixinə qalıq

Nizamnamə kapitalı	0,00
Kapital ehtiyatları	584.453,00
Bölüşdürülməmiş mənfəət/(ödənilməmiş zərər)	(233.050,00)
CƏMİ	351.403,00

2017-ci il ərzində dəyişiklik

Nizamnamə kapitalı	1.000.000,00
Kapital ehtiyatları	(38.031,00)
Mənfəət/(zərər)	61,00
CƏMİ	962.030,00

31 dekabr 2017-ci il tarixinə qalıq

Nizamnamə kapitalı	1.000.000,0
Kapital ehtiyatları	546.422,00
Mənfəət/(zərər)	(268.940,00)
CƏMİ	1.277.482,00

Agentliyin rəhbərliyi tərəfindən təsdiqlənmişdir.

Rəhbər - Kamran İmanov

Şöbə müdiri - Gülarə Mustafayeva

06 aprel 2018-ci il

06 aprel 2018-ci il

9-17-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Maliyyə Hesabat haqqında Müstəqil Auditor Rəyi 3-cü səhifədə.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2017-ci il TARİXDƏ BİTƏN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

	Qeyd	<u>2017</u>	<u>2016</u>
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Pul daxilolmaları:			
Vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaiti daxilolmaları			
Mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları		128.656,00	96.928,00
Qrantlar və ya transfertlər və büdcə təşkilatları tərəfindən həyata keçirilən digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları		849.224,00	852.538,00
Royalti, haqlar, komisiyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolması			
Sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin daxilolmaları			
CƏMİ DAXİLOLMALAR		977.880,00	949.466,00
Pul xaricolmaları:			
Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla)			
Mallara və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri		169.338,00	132.277,00
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		684.664,00	675.337,00
Sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin ödənişləri			
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan müvafiq vergilərin, tədiyələrin ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri			
Məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri			
Büdcəyə qaytarılan vəsait		45.310,00	41.453,00
CƏMİ XARİCOLMALAR		899.312,00	849.067,00
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		78.568,00	98.534,00
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Pul daxilolmaları:			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri			
Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)			
İnvestisiyaların satılmasından gəlirlər			
CƏMİ DAXİLOLMALAR		0,00	0,00

Pul xaricəlmaları

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

42.127,00 71.285,00

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

42.127,00 71.284,00

CƏMİ XARİCOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul

vəsaitlərinin xalis hərəkəti

(42.127,00) (71.284,00)

Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

Pul daxiləlmaları

İstiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov (ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından pul vəsaitlərinin daxiləlmaları
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxiləlmaları

0,00 0,00

CƏMİ DAXİLOLMALAR

Pul xaricəlmaları

Hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr

Maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri

Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmaları

0,00 0,00

CƏMİ XARİCOLMALAR

Maliyyələşdirmə fəaliyyətindən yaranan pul

vəsaitlərinin xalis hərəkəti

0,00 0,00

Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)

36.441,00 29.114,00

Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq 9

154.222,00 125.108,00

Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq 9

190.663,00 154.222,00

Agentliyin rəhbərliyi tərəfindən təsdiqlənmişdir.

Rəhbər - Kamran İmanov

Şöbə müdiri - Gülarə Mustafayeva

06 aprel 2018-ci il

06 aprel 2018-ci il

9-17-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Maliyyə Hesabat haqqında Müstəqil Auditor Rəyi 3-cü səhifədə.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər

31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

1. FƏALİYYƏTİ

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” (“Agentlik”), dövlət mülkiyyətindədir və müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Agentlik “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmışdır. Agentliyin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Agentlik Bakı şəhəri, Hökumət Evi, giriş 5, 1-ci mərtəbədə yerləşir. Agentliyin hüquqi ünvanı belədir: Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mərtəbə1.

Agentliyin işçilərinin orta sayı 2016-cı və 2017-ci illər üçün müvafiq olaraq 52 və 52 nəfərdir.

2. MÜHASİBAT UÇOTU VƏ MALİYYƏ HESABATLARININ ƏSASLARI

Hesabatı təqdim etməyin əsasları. Agentlik mühasibat uçotunu Azərbaycan Respublikasının Bütçə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına və Vergi Qanunvericiliyinə əsasən aparır və yerli standartlara uyğun maliyyə hesabatlarını Azərbaycan Manatı ilə hazırlayır. Təqdim edilən maliyyə hesabatları, əsas vəsaitlərin qiymətdən düşməsi istisna olmaqla, ilkin dəyər metoduna uyğun aparılan mühasibat qeydləri əsasında hazırlanmışdır.

Agentlik maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı xərclərin xarakter təsnifatına əsaslanan elementlərinə uyğun olaraq təqdim edir. Agentlik belə qəbul edir ki, bu tip təqdimetmə prinsipi maliyyə hesabatının oxuyucuları üçün daha ətraflı məlumat verir, belə ki, təsərrüfat nöqtəyi-nəzərən əməliyyatların aparılmasının yollarını daha düzgün əks etdirən bir yanaşmadır. Maliyyə vəziyyəti haqqında hesabat işə maddələrin cari və uzunmüddətli hissələrə bölünməsi prinsipinə dayanan bir təqdimat formasıdır.

Seqmentlər üzrə hesabat. Seqment Agentliyin tamamilə fərqli bir yönü kimi xidmət göstərən (coğrafi seqment) və eyni zamanda risk və ya ayrılıqda gəlir predmeti olan fəaliyyəti şəklində tanımlanır. Xarici müştərilərdən alınan ümumi gəlirin böyük hissəsini cəlb edən seqment, ya da bütün digər seqmentlərinin gəlir, maliyyə nəticələri və aktivlərin dəyərlərinin 10%-dən çox olan seqmentin ayrıca hesabatları hazırlanmalıdır.

Əməliyyat valyutası. Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı ilə (“manat”) əks olunmuşdur.

Torpaq, tikili və avadanlıqlar. Torpaq, tikili və avadanlıqlar, yığılmış amortizasiya və qiymətdən düşmə məbləğləri çıxılmaqla ilkin dəyərində qeydə alınır.

Torpaq, tikili və avadanlıqlara əlavələr maya dəyəri ilə qeydə alınır. Əvəz edilmiş aktivlər istismardan çıxarılır və borclar üzrə yaranan xərclər kapitallaşdırılır. Xidmət və xırda istismar xərcləri çəkildiyi zaman xərcə aid edilir. Torpaq, tikili və avadanlıqların təmir məsrəfləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”a uyğun olaraq mühasibat uçotunda əks etdirilir. Torpaq, tikili və avadanlıqların istifadəyə yararsız hala gəlməsindən və ya silinməsindən yaranan gəlir və zərər, yarandığı zaman əməliyyatlar haqqında hesabatda daxil edilir.

Agentlik Torpaq, tikili və avadanlıqların amortizasiyasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-12 nömrəli 24 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bütçə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”a uyğun olaraq hesablayır.

2. MÜHASİBAT UÇOTU VƏ MALİYYƏ HESABATLARININ ƏSASLARI (davamı)

Mənfəət vergisi. Agentlik mənfəət vergisi ödəyicisi deyildir.

Mal-material ehtiyatları. Mal-material ehtiyatları maya dəyəri ilə xalis satış dəyərindən ən aşağı olanı ilə qeydə alınır. Mal-material ehtiyatlarının maya dəyəri, orta çəkili maya dəyəri metodu ilə müəyyən edilir. Hazır məhsul və quraşdırılacaq avadanlıqlar və tikinti işlərinin maya dəyərində xammal, işçi qüvvəsi və digər birbaşa xərclər daxildir. Xalis satış dəyəri, işin başa çatdırılma və satış xərcləri çıxılmaqla, fəaliyyətin adi gedişində təxmin edilən satış qiymətidir.

Debitor borcları və digər borclar. Debitor borcları və digər borclar aktiv bazarda satılmayan və sabit və ya müəyyən ödəmə sistemində tabe tutulan qeyri-törəmə maliyyə aktivləridir. Agentliyin dərhal satmaq istədiyi və ya satmaq niyyəti olduğu aktivlər bu kateqoriyada təsnifləşdirilə bilməz. Debitor borclar və digər borclar effektiv faiz dərəcəsinə uyğun olaraq amortizasiya olunmuş maya dəyərində əks olunur.

Ehtimal edilən itkilərə ehtiyat ayırmaları. Maliyyə aktivlərinin və ya aktivlər qrupunun qiymətdən düşməsi ilə bağlı rəhbərliyin əlində hər hansı bir obyektiv sübut olduğu hallarda Agentlik bu aktivlər üzrə itkiləri qarşılamaq məqsədilə ehtiyat yaradır. Ehtimal edilən itkilər, gələcəkdə zəmanət və alınan girovlar da daxil olmaqla, amortizasiya olunmuş maya dəyərində ölçülən aktivlər üzrə gələcəkdə əldə edilə biləcək pul vəsaitlərinin, maliyyə aktivinin yaranması tarixində ilkin effektiv faiz dərəcəsinə istifadə edilərək diskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. Sonrakı dövrlərdə, ehtimal edilən itkinin məbləği azalırsa, və azalış həqiqətən də ehtiyat yaradılmasından sonra baş vermiş hər hansı bir hadisə ilə bağlıdırsa, bu zaman belə aktivlər üzrə yaradılan ehtiyatlar geri qaytarılır.

Ehtimal edilən itkilərin hesablanması aktivlər üzrə risk analizinə əsaslanır, və yaradılan ehtiyat bu aktivlər üzrə itkiləri qarşılamaq üçün kafi hesab edilir. Ehtiyatlar, portfel üçün xüsusi əhəmiyyət kəsb edən risk daşıyan aktivlərin fərdi olaraq, daha az əhəmiyyətli aktivlərin isə kollektiv şəkildə qiymətləndirilməsi əsasında yaradılır.

Ehtimal edilən itkilərdəki dəyişikliklər birbaşa mənfəət və zərər hesabatına aid edilir, və balansda yaradılmış ehtiyatlar aktivlərin qalıq dəyərini təqdim edərkən onların balans dəyərindən çıxılır. Agentlik ehtiyat yaradılması üçün obyektiv sübutun olmasına baxarkən borc götürənin və ya qiymətli kağızı buraxan tərəfin likvidlik, ödəmə qabiliyyəti, biznes və maliyyə risklərinə məruz qalması, bu kimi maliyyə aktivlərinin pula çevriləbilmə qabiliyyətindəki dinamika, milli və yerli iqtisadiyyatın inkişafındakı trendlər, alınmış zəmanət və girovların bazar dəyəri kimi göstəricilərdən də istifadə edir. Bu və digər göstəricilər, fərdi olaraq və ya qrup şəklində aktivlər üzrə ehtimal edilən zərərin yaranması üçün obyektiv sübutun olmasını təmin edir.

Agentlik amortizasiya olunmuş maya dəyəri üzrə ölçülən aktivlər üçün ehtimal olunan itkilər üzrə ehtiyat hesabı yaradır, maya dəyəri üzrə ölçülən aktivlər üçün isə birbaşa silinmə üsulundan istifadə edir.

Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentlərinə kassada olan nağd pul vəsaitləri, bank hesablarındakı tələb edilənədək və ilkin ödəmə müddəti on iki ay və ya az olan digər qısamüddətli və yüksək likvidli investisiyalar daxildir. Pul vəsaitləri və onların ekvivalentləri effektiv faiz dərəcəsi metoduna əsasən hesablanmış amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. Blokləşdirilmiş qalıqlar pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Mübadiləsi və ya hesabat tarixindən sonra minimum on iki ay ərzində öhdəliklərin yerinə yetirilməsi üçün istifadəsi məhdudlaşdırılan pul vəsaitlərinin qalıqları digər uzunmüddətli aktivlərə aid edilir.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər

31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

2. MÜHASİBAT UÇOTU VƏ MALİYYƏ HESABATLARININ ƏSASLARI (davamı)

Dayandırılmış əməliyyatlar. Dayandırılmış əməliyyatlar Agentlik tərəfindən aparılmış o əməliyyatlardır ki, Agentlik ya ondan artıq təcrid olunmuşdur, ya da satış üçün saxlanılanlar olaraq təsniflənmişdir və: (a) ayrı və əhəmiyyətli biznes xəttini və ya fəaliyyətin coğrafi sahəsini təmsil edir; (BH) ayrı və əhəmiyyətli biznes xəttinin və ya fəaliyyətin coğrafi sahəsinin silinməsi Agentliyin ümumi qəbul olunmuş fəaliyyət planının bir hissəsini təşkil edir; və ya (c) təkrar satılması üçün nəzərdə tutulan törəmə müəssisənin alışıdır. Dayandırılmış əməliyyatlar üzrə mənfəət və pul vəsaitlərinin axını, əgər varsa, cari və müqayisəli rəqəmlər olaraq ayrıca təqdim olunmalıdırlar.

Əlavə dəyər vergisi. Agentlik Əlavə Dəyər Vergisi (“ƏDV”) ödəyicisi deyildir.

Borc vəsaitləri. Borc götürülmüş vəsaitlər əməliyyat xərcləri çıxılmaqla, alınmış məbləğin ədalətli dəyərində qeydə alınır (əməliyyat qiymətindən xeyli fərqləndikdə, analoji vasitə üçün qüvvədə olan bazar faiz dərəcəsindən istifadə etməklə müəyyən edilir). Sonradan, borc götürülmüş vəsaitlər effektiv gəlir metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyərində qeydə alınır; alınmış məbləğin ədalətli dəyəri (əməliyyat xərcləri çıxılmaqla) ilə qaytarılacaq məbləğ arasındakı fərq, borcların qüvvədə olduğu müddət ərzində faiz xərci kimi tanınır.

Kreditor borcları və digər borclar. Kreditor borcları və digər borclar qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı qeydə alınır və effektiv faiz dərəcəsi metoduna əsasən amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Ehtiyatlar, Agentlik keçmişdə baş vermiş müəyyən hadisənin nəticəsində hüquqi və ya könüllü şəkildə qəbul edilmiş öhdəliklərə malik olduqda maliyyə hesabatlarında əks etdirilir. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün resursların sərf olunması ehtimalının yüksək olması və öhdəliklərin məbləğinin kifayət qədər dəqiqliklə müəyyən edilməsi bu ehtiyatların tanınmasını şərtləndirən amillərdir. Bir sıra analoji öhdəliklər mövcud olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi məqsədilə resursların sərf olunması ehtimalı ümumilikdə bütün öhdəliklər üçün müəyyən edilir.

Xarici valyutanın yenidən qiymətləndirilməsi. Agentliyin funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Agentliyin funksional və hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır.

Monetar aktiv və passivlər, ARMB-nin müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən Agentliyin funksional valyutasına çevrilir.

Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və ARMB-nin ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə monetar aktiv və passivlərin funksional valyutaya çevrilməsi nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və zərər hesabatında qeydə alınır.

Gəlirlərin uçotu. Dövlət büdcəsindən maliyyələşmələr büdcəyə qaytarılan məbləğlər çıxılmaqla qeyri-birja gəliri kimi tanınmışdır. Əsas vəsaitlərin icarəyə verilməsindən əldə edilən gəlirlər 13 saylı “İcarə” adlı Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun olaraq qeydə alınır.

Maliyyə gəlir və xərcləri. Maliyyə gəlir və xərcləri borc vəsaitləri üzrə faiz xərcləri, investisiya qoyuluşları üzrə faiz gəlirləri, məzənnə fərqlərindən və sair bu tip xərclərdən ibarətdir. Borc vəsaitləri ilə əlaqədar çəkilməmiş bütün faiz və digər xərclər çəkildiyi zaman xərcə silinir. Faiz gəlirləri isə aktiv üzrə effektiv gəlirliliyi nəzərə almaqla, hesablandığı zaman qeydə alınır.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

2. MÜHASİBAT UÇOTU VƏ MALİYYƏ HESABATLARININ ƏSASLARI (davamı)

Əmək haqqı xərcləri və müvafiq ayırmalar. Əmək haqları, məvaciblər, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər (əmək qabiliyyətinin olmaması vəərəqələri) üzrə illik ödənişlər, mükafatlar və digər imtiyazlar Agentliyin işçiləri tərəfindən müvafiq xidmətlərin göstərdiyi ildə hesablanır.

Pensiya ödənişləri. Agentlik öz işçilərinə pensiya və ya əmək fəaliyyətindən sonrakı dövr ərzində digər ödənişlər üzrə heç bir ödəniş həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Agentlik işçilərin əmək haqlarından pensiya ödənişləri tutaraq, dövlət sosial müdafiə fonduna köçürür. Ödənişlər həyata keçirildikdən sonra, Agentliyin pensiya təminatı ilə əlaqədar öhdəlikləri dayanır.

Təqaüdə çıxdıqdan sonra bütün pensiya ödənişləri birbaşa olaraq dövlət sosial müdafiə fondu tərəfindən idarə olunur.

3. UÇOT SİYASƏTİNİN TƏTBİQİ ZAMANI ƏHƏMİYYƏTLİ MÜHASİBAT TƏXMİNLƏRİ VƏ FƏRZİYYƏLƏR

Agentlik aktiv, öhdəlik və kapitalının gələcək dövrlərdəki qalıq dəyərlərinə təsir edə biləcək müxtəlif təxmin və ehtimallara əsaslanan mühasibat qeydləri aparır. İstifadə olunan təxminlər və mühakimələr rəhbərliyin təcrübəsinə və digər faktorlara əsaslanır və daim dəyərləndirilir. Rəhbərlik Agentliyin uçot siyasətinin tətbiqi prosesi boyu təxminlərdə istifadə etdiyi mühakimələrindən başqa yerlərdə də bir neçə mühakimələr aparır.

Maliyyə hesabatlarında qeyd olunan məbləğlər təsir gücünə malik mühakimələr və eləcə də, aktiv, öhdəlik və kapitalın növbəti maliyyə ilindəki qalıq dəyərlərini dəyişdirilməsində istifadə olunan təxminlər aşağıdakılardan ibarətdir:

Şübhəli alacaqlar üzrə zərər üzrə ehtiyat. Müştərilərdən alınacaq vəsaitlərin toplanıla bilən məbləğinin müəyyənləşdirilməsi üçün qiymətdəndüşməyə yetərincə obyektiv sübutun olması vacibdir. Tam zərər çəkmiş alacaqlar müəyyən olunduqları zaman xərcə silinirlər. Qiymətdəndüşmə ortaya çıxdığı vaxt hər maddə üçün ayrıca fərdi yanaşma ilə ehtiyat ayrılır. Qiymətdəndüşmə tam olaraq ortaya çıxmıdığı vaxt kollektiv yanaşma ilə ehtiyat dəyərləndirilir. Nəticədə, istər fərdi dəyərləndirmə olsun, istər kollektiv dəyərləndirmə, istərsə də qiymətdəndüşməyə obyektiv sübutun zamanı müəyyənləşsin, hamısı mühakimə aparmağı tələb edir, və bu debitorların qalıq dəyərini əhəmiyyətli dərəcədə dəyişdirmək gücünə malikdir.

Aktivlərin qiymətdəndüşməsi testi. Maliyyə aktivləri və maliyyə aktivləri qrupu o zaman qiymətdən düşmüş sayılır ki, Agentlik həmin aktivlərlə bağlı pul vəsaiti hərəkətinə dair təxminləri dəyişdirəcək “itki hadisəsi”nin olduğuna dair əminlik qazansın. Mümkündür ki, qiymətdəndüşməyə səbəb olan konkret bir hadisəni müəyyən etmək çətin olsun, lakin itki hadisəsi baş verdikdə mühüm mühakimələr aparmaq ehtiyacı yaranacaqdır.

Mal və material ehtiyatların xalis satış dəyəri. Mal-material ehtiyatlar üzrə zərər üzrə ehtiyatın müəyyənləşməsi bir təxmin prosesidir. Mal-material ehtiyatları zərər gördükdə, tam və ya qismən yararsız hala gəldikdə, satış qiyməti azaldıqda, onlar qiymətdəndüşmüş sayılır, və mal-material ehtiyatların qalıq dəyərinin onun təxmin edilən satış dəyərinə azaldılır. İstənilən halda satış dəyəri mal-material ehtiyatların toplanıla bilən dəyərinin ən yaxşı təxminini əks etdirir və balans tarixində mövcud olan ən etibarlı sübuta əsaslanır. Ehtiyatın ayrılmasında və silinmədə istifadə olunan metodlar yaşlanma analizi, texniki dəyərləndirmə və balans tarixindən sonrakı dövrdə baş vermiş hadisələrin analizidir.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”**Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər****31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ**

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

4. GƏLİRLƏR

31 dekabr 2017 və 2016-cı ildə tamamlanan illər üzrə gəlirlər aşağıdakı tərkibdə olmuşdur:

	2017	2016
Qeyri birja gəlirləri	803.913,00	813.839,00
Birja gəlirləri	92.215,00	65.053,00
Cəmi gəlirlər	896.128,00	878.892,00

5. XƏRCLƏR

31 dekabr 2017 və 2016-cı ildə tamamlanan illər üzrə gəlirlərin maya dəyəri aşağıdakı tərkibdə olmuşdur:

	2017	2016
İstifadə olunan materiallar	31.528,00	31.207,00
Əmək haqqı xərcləri	479.859,00	492.032,00
Qonorar	92.215,00	84.399,69
Əmək haqqı xərclərinə görə ayırmalar	103.430,00	107.465,00
Amortizasiya xərcləri	77.484,00	80.225,00
Digər əməliyyat xərcləri	253.013,00	94.733,31
Cəmi xərclər	934.099,00	890.082,00

6. TORPAQ, TİKİLİ VƏ AVADANLIQLAR

Torpaq, tikili və avadanlıqlar aşağıdakılardan ibarətdir:

	Binalar, qurğular, ötürücü qurğular	Maşın və avadanlıqlar	İnventar və alətlər	Nəqliyyat vasitələri	Kitabxa na fondu	Cəmi
İLKİN DƏYƏR						
31 dekabr 2016-cı il	0,00	519.050	125.392	118.270	19.607	782.319
Daxilolma		4.012	2.664		1.350	8.027
Təmir hesabına artım				4.701		4.701
Yerdəyişmə		(1.636)	(1.688)	3.324		0,00
Silinmələr		(20.887)	(13.582)			(34.469)
31 dekabr 2017-ci il	0,00	500.539	112.787	126.294	20.957	760.577
AMORTİZASIYA						
31 dekabr 2016-cı il	0,00	266.567	71.735,16	62.389	0,00	400.692,16
Hesablanmış amortizasiya		54.946	9.996	12.540		77.484
Köçürmələr			(562)	562		0,00
Silinmələr		(20.887)	(13.582)			(34.469)
31 dekabr 2017-ci il	0,00	300.626	67.589	75.491	0,00	443.706
BALANS DƏYƏRİ						
31 dekabr 2016-cı il	0,00	252.483	53.657	55.881	19.607	381.627
31 dekabr 2017-ci il	0,00	199.914	45.198	50.803	20.957	316.871

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”**Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər****31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ**

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

6. TORPAQ, TİKİLİ VƏ AVADANLIQLAR (davamı)

Quraşdırılması avadanlıqlar və tikinti işləri istehsala daxil edilməmiş əsas vəsaitlərin faktura dəyərini əks etdirir. Bu cür əsas vəsaitlər üzrə tam istifadəyə hazır olan zamana qədər heç bir köhnəlmə hesablanmır.

7. QEYRİ-MADDİ AKTİVLƏR

	QMA
İLKİN DƏYƏR	
31 dekabr 2016-cı il	204.957
Daxilolma	34.100
Təmir hesabına artım	
Yerdəyişmə	
Silinmələr	(12.539)
31 dekabr 2017-ci il	226.518
AMORTİZASIYA	
31 dekabr 2016-cı il	5.164
Hesablanmış amortizasiya	
Köçürmələr	
Silinmələr	(5.164)
31 dekabr 2017-ci il	0,00
BALANS DƏYƏRİ	
31 dekabr 2016-cı il	199.973
31 dekabr 2017-ci il	226.518

8. MAL-MATERIAL EHTİYATLARI

	Yanacaq	Dəftərxana ləvazimatı	Digər ehtiyatlar	Cəmi
31 dekabr 2016-cı il			3.033	3.033
Alınma	8.000	22.643	885	31.528
İstifadə	8.000	22.643	885	31.528
31 dekabr 2017-ci il			3.033	3.033

9. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	2017	2016
Bank hesabları – milli valyuta ilə	190.663	154.222
Kassa	0,00	0,00
31 dekabr tarixlərinə qalıq	190.663	154.222

31 dekabr 2017-ci il tarixə pul vəsaitləri və pul ekvivalentlərinə daxil olmuş 190.663 manat pul vəsaitinin qalığıdır. Agentliyin kassasında pul vəsaitlərinin qalığı yoxdur.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”
Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər
31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ
(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

10. DEBİTOR BORCU VƏ DİGƏR BORCLAR

	2017	2016
Agentliyin hesabat tarixlərinə debitor borcları	78.141	78.626
Nizamnamə kapitalına görə debitor borc	1.000.000	0,00
31 dekabr tarixlərinə qalıq	1.078.141	78.626

11. SAHİBKAR KAPİTALI

Agentlik 100% dövlət mülkiyyətindədir.

12. KREDİTOR BORCLARI VƏ DİGƏR BORCLAR

	2017	2016
Kreditor borcları və digər borclar		
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar	265.773	232.142
Vergi və sair məcburi ödənişlər üzrə öhdəlik	3.167	909
Cəmi borclar	268.940	233.051

13. SAİR QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	2017	2016
Öhdəliklər		
Digər öhdəliklər	268.940	232.983
Cəmi borclar	268.940	232.983

14. ƏLAQƏLİ ŞƏXSLƏRLƏ ƏMƏLİYYATLAR

Tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla ümumi nəzarət altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona əhəmiyyətli təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi forması deyil, mahiyyəti nəzərə alınır.

Agentliyin əhəmiyyətli əməliyyatlar həyata keçirdiyi əlaqəli tərəflərlə münasibətlərin xarakteri və 31 dekabr tarixinə əhəmiyyətli mühasibat qalıqları aşağıda göstərilir.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

Əhəmiyyətli üçot siyasəti və izahlı qeydlər

31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

14. ƏLAQƏLİ ŞƏXSLƏRLƏ ƏMƏLİYYATLAR (davamı)

	31 dekabr 2017	31 dekabr 2016
Debitor borclar və digər borclar Pul və pul vəsaitlərinin ekvivalentləri	<u>0.00</u>	<u>0.00</u>
Kreditor borclar və digər borclar Uzunmüddətli kredit borcları Qısamüddətli kredit borcları	<u>0.00</u>	<u>0.00</u>

2017 və 2016-cı illər üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıdakı kimidi :

	2017	2016
Gəlir	<u>0.00</u>	<u>0.00</u>
Xərclər	<u>0.00</u>	<u>0.00</u>

31 dekabr tarixlərində tamamlanan il üzrə əsas rəhbər işçilərə görə ödənişlər haqqında məlumat aşağıda təqdim edilir:

	2017
Qısamüddətli ödənişlər:	
Əmək haqqı	165.836,00
DSMF-yə ayırmalar	<u>36.484,00</u>
	<u>202.320,00</u>

15. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

Faiz dərəcəsi riski. Agentlik, faiz hesablanan uzunmüddətli kreditlərdəki bazar dəyərinin dəyişməsi nəticəsində faiz dərəcəsi riskinə məruz qalır. Agentliyin faizli aktiv və passivləri yoxdur.

Likvidlik riski. Düzgün likvidlik risk idarəsi kifayət qədər pul vəsaiti və qiymətli kağızların təmin edilməsi, gözlənilən kredit imkanları vasitəsilə fondun mövcudluğu və bazar mövqeyinin dayandırılma bilinəsi deməkdir. Agentliyin likvidlik idarəsi ilə əlaqədar hər hansı bir siyasəti və ya qaydaları mövcud deyil.

Maliyyə alətlərinin ədalətli dəyəri. Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq aktiv bazar qiyməti ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Agentlik tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktivliyin həcmi məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi”

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

31 DEKABR 2017-ci il TARİXDƏ TAMAMLANAN İL ÜZRƏ

(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilmişdir)

15. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ (davamı)

Maliyyə aktivləri amortizasiya olunmuş maya dəyərində əks olunurlar. Normal halda maliyyə aktivlərinin ədalətli dəyəri elə onların qalıq dəyərlərinə bərabər olur. Sabit faiz dərəcəsi ilə təqdim edilən maliyyə alətlərinin təxmini ədalətli dəyəri həmin alətlər ilə bağlı gələcəkdə nəzərdə tutulan pul vəsaitləri axınlarının cari faiz dərəcəsi ilə diskontlaşdırılmasına əsasən hesablanır. İstifadə olunan diskont dərəcəsi qarşı tərəfin kredit riskinin dərəcəsindən asılıdır. Debitor borclarının və digər borcların ədalətli dəyəri onların qalıq dəyərində yaxın rəqəmdir.

Öhdəliklər də amortizasiya olunmuş maya dəyərində əks olunurlar. Sabit faizli və müəyyən olunmuş ödəmə tarixinə malik və hərərac bazarında qiyməti müəyyənləşməyən alətin ədalətli dəyəri həmin alət ilə bağlı gələcəkdə nəzərdə tutulan pul vəsaitləri axınlarının cari faiz dərəcəsi ilə diskontlaşdırılmasına əsasən hesablanır. Tələbolunanadək ödənilən depozitlərin ədalətli dəyəri tələb olunan məbləğin ödənilməsi planlaşdırılan ilk gündən etibarən diskontlaşdırılması nəticəsində alınan dəyərə yaxın məbləğdə təxmin edilir.

16. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat dövründən sonra açıqlanma üçün heç bir vacib əməliyyat qeydə alınmamışdır.

Agentlik 2018-ci il üzrə maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edəcəkdir.